



Qida Təhlükəsizliyi Xəbərdarlığı

Qeydiyyatdan keçməyə tələsin!

Qida məhsullarının satışı bütün dünyada geniş şəkildə həyata keçirilir və lazımi nəzarət olmadığı təqdirdə ciddi təhlükəsizlik riskləri yaradır. Bütün ölkələr qida təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi məqsədilə təchizat zəncirinin monitorinqini aparır. Bu səbəbdən də, Azərbaycan hökuməti şirkətlər tərəfindən təchiz olunan qida məhsul və xidmətlərinin növləri, habelə yem istehsalından başlayaraq, xammal istehsalı, qida məhsullarının emalı, qablaşdırılması, saxlanması, daşınması, utilizasiyası, idxal və ixracına qədər bütün təchizat zənciri üzrə heyət və istehsal obyektləri barədə məlumatı icbari qeydiyyat tələbləri tətbiq etmişdir.

Müvafiq reyestrə qeydiyyatdan keçməzdən əvvəl səlahiyyətli orqan məhsulun qida təhlükəsizliyi, gigiyena, veterinar və fitosanitar tələblərə uyğunluğunu yoxlayır. Daha sonra isə Qida Təhlükəsizliyi Agentliyi (istehlakçıların hüquqlarının qorunması üzrə dövlət orqanı) reyestrə qeydiyyat apararaq reyestrə çıxarış təqdim edir. Qeydiyyat qeyri-müəyyən müddətə etibarlı olur.

Müasir dövrdə şirkətlər qida təhlükəsizliyi ilə bağlı riskləri idarə etmək üçün qarşılaşdıqları çətinlikləri və onların mümkün həlli yollarını başa düşməlidirlər.

Nuran Kərimov
İdarəedici Partnyor
Vergi və Hüquq xidmətləri
nkerimov@deloitte.az

Emil Qarayev
Direktor
Vergi və Hüquq
egarayev@deloitte.az

Bahar Kavuzova
Hüquq üzrə menecer
bkavuzova@deloitte.az

Azrbycan Respublikasının qanunvericiliyin əsasn reyestrd qeydiyyatdan kemmi hquqi v fiziki xslr trfindn qida mhsulları il bađlı faliyytin hyata keirilmsi qadađandır.

Qeydiyyat qaydaları Azrbycan Respublikası Nazirlr Kabinetinin 16 iyul 2018-ci il tarixli 303 saylı qrarı il tnzimlnir.

Mvzu il laqdar sualınız yarandıđı tqdird biziml laq qurmaqdan kinmyin.

deloitte.az

About Deloitte

Deloitte refers to one or more of Deloitte Touche Tohmatsu Limited, a UK private company limited by guarantee ("DTTL"), its network of member firms, and their related entities. DTTL and each of its member firms are legally separate and independent entities. DTTL (also referred to as "Deloitte Global") does not provide services to clients. Please see www.deloitte.com/about for a more detailed description of DTTL and its member firms.

Deloitte provides audit, consulting, financial advisory, risk management, tax and related services to public and private clients spanning multiple industries. Deloitte serves four out of five Fortune Global 500® companies through a globally connected network of member firms in more than 150 countries bringing world-class capabilities, insights, and high-quality service to address clients' most complex business challenges. To learn more about how Deloitte's approximately 286,000 professionals make an impact that matters, please connect with us on [Facebook](#), [LinkedIn](#), or [Twitter](#).

This communication contains general information only, and none of Deloitte Touche Tohmatsu Limited, its member firms, or their related entities (collectively, the "Deloitte Network") is, by means of this communication, rendering professional advice or services. Before making any decision or taking any action that may affect your finances or your business, you should consult a qualified professional adviser. No entity in the Deloitte Network shall be responsible for any loss whatsoever sustained by any person who relies on this communication.